

T.X. Fətəliyev, B.S. Ağayev, T.S. Əliyev

SENSOR ŞƏBƏKƏLƏRİNİN ANALİZİ

*AMEA İnformasiya Texnologiyaları İnstitutu, Bakı, Azərbaycan
tfat@itsc.ab.az, depart16@iit.ab.az, binam@itsc.ab.az*

Mikroelektronikanın müasir nailiyyətləri və naqilsiz rabitə texnologiyalarının tərəqqisi sensor şəbəkələrinin (SS) meydana çıxmamasına və inkişafına gətirib çıxarmışdır.

Məlumdur ki, sensorlar temperatur, təzyiq, rütubət, səs, maqnit sahəsi, radiasiya və s. kimi parametrlərin dəyişməsini qeydə alan vericilərin həssas elementidir. Sənayedə tətbiq edilən sensorlar böyük qabarılınan görə geniş istifadə oluna bilmirdi. Ona görə də onların fiziki ölçülərinin kiçildilməsi və şəbəkə şəklində istifadə edilməsinə böyük ehtiyac duyulurdu.

Hal-hazırda mikrosxemlərin miniatürlaşması və şəbəkə texnologiyalarının inkişafı kiçik bir silisium kristalında hesablama bloklarının, həm də naqilsiz qlobal, lokal, şəxsi şəbəkələri dəstəkləyən bütün lazımı qurğuların cəmləşdirilməsinə imkan verir [1]. Nəticədə məkanca paylanmış obyektlərin idarə edilməsi və müşahidəsi vasitələrinin yeni tətbiqlərinin meydana çıxması üçün geniş şərait yaranmışdır.

SS-nin elementləri müstəqildirlər, yəni tərkibində şəbəkə üçün lazım olan hər bir vasitəyə malikdirlər. Qurğular xarici qida, kommunikasiya üçün naqillər, servis xidməti tələb etmir. Onlar elə işlənilir ki, minimal güc tələb etsin, bu da daxili qida elementlərindən illərlə istifadə etməyə imkan verir. Bütün bunlar qurğuya ölçülərin, verilənlərin ilkin emalını müstəqil aparmağa və xarici informasiya sistemi ilə əlaqə saxlamağa imkan verir.

Sensor qurğuları vericilər, kompüter və kommunikasiya vasitələrinin imkanlarını özündə cəmləşdirən platformadır. Buna misal olaraq IEEE-nin spesifikasiyası əsasında layihələndirilən qurğunun prototipinə baxaq [2, 3]. Bu platformanı həyata keçirmək üçün SS-nin əsas elementləri olan sensor qurğuları fiziki olaraq iki lövhədə yerləşdirilir. Birinci lövhədə temperatur, rütubət, barometrik təzyiq və infraqırmızı vericilər, ikinci lövhədə isə mikroprosessor (tezliyi 4 mhs), 1 kbayt həcmli operativ yaddaş, program və vericilərin saxlanması üçün flash-yaddaş, qida mənbəyi və 900 mhs tezliyində işləyən radioverici/qəbuləcisi yerləşdirilmişdir. Sensor qurğusunda verici və mikroprosessorlardan başqa vericilərin xarakteristikalarını yadda saxlayan interfeys, ünvan bloku, analoq və rəqəmsal giriş çeviriciləri kimi köməkçi modullar da vardır.

SS-nin tipik struktur sxeminə nəzər salsaq görərik ki, bütün sensor qovşaqları vahid naqilsiz şəbəkə əmələ gətirir və informasiyanı mübadilə etməyə qabildirlər [4]. Bu zaman informasiyanın şəbəkənin uzaq qovşağından şlüzə ötürülməsi zəncir üzrə, bir qovşaqdan digərinə ötürmə vasitəsilə baş verir ki, bu da böyük əhatə zonası yaratmağa imkan verir. İnfomasiya şlüzə vasitəsilə əsas kompüterə, oradan da peyk rabitəsinin köməyi ilə mərkəzi verilənlər bazasına ötürülür.

Qeyd etmək lazımdır ki, hər bir konkret şəbəkə üçün sensorlar işləmək və istehsal etmək olduqca bahalı işdir. Lakin belə problemlərin həlli yaxşı məlumdur. Digər şəbəkə texnologiyalarında olduğu kimi burada da standartlaşdırma həyata keçirilir. Yaponiyanın Mitsubishi Electric Corp., Amerikanın Motorola və Philips Semiconductors kompaniyalarının yaratdığı ZigBee Alyansı tərəfindən SS üçün IEEE 802.15.4 standartı işlənmişdir [5]. Burada Bluetooth (IEEE 802.15.1) və WiMedia (IEEE 802.15.3) standartları ilə birgə fəaliyyət, məhdud təsir məsafəsi və verilənlərin mübadiləsi sürəti nəzərdə tutulur (75 m-ə və 250 Kbit/san-yə qədər).

SS-nin reallaşması üçün lazım olan tədqiqatlar artıq bu gün aparılır. Bu sahədə lider kimi gələcəyin bütün qabaqcıl texnologiyalarını dəstəkləyən ABŞ-in Intel korporasiyası tanınır. Bu korporasiyanın Berkli şəhərinin (Kaliforniya) universitetində yerləşən tədqiqat laboratoriyası özü-özlüyündə SS-nin tədqiqat mərkəzi sayılır [6]. Laboratoriya başlıca məqsəd kimi yuxarıda xatırlanan naqilsiz integrə olunmuş hesablama platforması – aşağı enerji israfı sensorun yaradılmasını görür və üç əsas istiqamətdə iş aparır: açıq əməliyyat sisteminin işlənməsi;

sensorlardan ibarət özü təşkil olunan şəbəkə texnologiyalarının yaradılması; onlar üçün tələb olunan programların işlənməsi. Artıq belə platformanın prototipi hazırlanmışdır və bu, tədqiqatçılara sensorların istifadəsinin effektiv yolunun axtarışına imkan verir. Hələlik bunlar kifayət qədər böyük qurğulardır - sensorun həcmi 5-6 kv.sm-dir, tədqiqatçılar yaxın gələcəkdə sensorun 1 kub mm həcmində yerləşdirilməsinə nail olacaqlarına ümidi edirlər. SŞ-nin əsas kriteriyaları tədqiqatçılar tərəfindən aşağıdakı kimi nəzərdə tutulmuşdur:

- bu istənilən əhatə zonasına malik və üzərinə qoyulan istənilən məsələni yerinə yetirən minlərlə sensordan ibarət naqilsiz şəbəkə olmalıdır;
- sensorlar çox az miqdarda enerji sərf etməlidirlər ki, uzun müddət ərzində batareyaları dəyişmədən işləyə bilsinlər; olduqca cəld işləməlidirlər; görünməyən, istismarda yüksək etibarlı və aşağı dəyərə malik olmalıdır.

Bu gün mövcud olan SŞ-dən az bir hissəsi yuxarıda qoyulan tələblərə cavab verir. Belə ki, indiki dövrdə şəbəkələr yalnız yüzədək sensordan ibarətdir, məhdud əhatə zonalıdır və yalnız dəqiq təyin olunan məsələləri yerinə yetirə bilirlər. Onlarda vericilər müəyyən tip informasiyanı verilmiş buraxma zolağında ötürməyə qabildirlər. Enerji sərfini çox kiçik adlandırmaq olmaz, batareyanın gücü yalnız bir neçə günə çatır. Mövcud sensor vericiləri hələ kifayət qədər ətalətlidir, yüksək etibarlılıq və istismarda "görünməməzləkdən" söz gedə bilməz. Əlbəttə belə sensorlar kifayət qədər bahalıdır, ona görə də yüz sensordan ibarət şəbəkə baha başa gəlir.

Sensorların təbabətdə tətbiqi xüsusilə çox ümidvericidir – ürək ritminin monitorinqi, həkimlərin avtomatik xəbərdarlığı üçün qan təzyiqi və bir sıra digər vacib göstəricilərin ölçülməsi və lazımlı gəldikdə təxirəsalınmaz köməyin göstərilməsi, xəstə və yaşılı adamların vəziyyətlərinin yüngülləşdirilməsi, adı həyatın rahatlığının yaxşılaşdırılması və s. [7]. Üzgüçülük hovuzu özü sərbəst olaraq suyun təmizliyinə nəzarət edə bilər. Bundan başqa binalarda olan tüstü detektorları nəinki yanğını qeydə alır, həm də yanğınsöndürənlərə tüstülənmənin hansı mərtəbə və otaqlarda daha çox və ya az olduğu haqqında məlumat verir.

SŞ intellektual ev şəbəkələrinin tərkib hissəsi kimi də çıxış edə bilər. ABŞ-in Intel korporasiyasının texnoloji sərgidə göstərdiyi yeni texnologiyalardan biri də xəstələrə baxış ev sistemidir. Bu sistemlərin prototipi kiçik yarımkənarıcı vericilərin ayaqqabı, mebel əşyaları və ev qurğuları kimi obyektlərə quraşdırılaraq yaşılı və məhdud fiziki imkanlı adamlara evdə adı həyat tərzi keçirməyə şərait yaratdığını nümayiş etdirdi. Bu isə bütövlükdə yaşılı nəslin problemini həlli etməyin və yüksəlmüş səhiyyə sisteminin işini yüngülləşdirməyin yaxşı həll yolu ola bilər. Beləliklə, yeni texnologiyalar yaşılı adamları layiqli və sakit həyatla təmin edərək peşəkar baxışa çəkilən xərcləri azaltmaqla bərabər xidmət personalının və ailə üzvlərinin işini də asanlaşdırır.

SŞ-nin istifadə imkanları ev və ya ofis hüdudlarından daha uzaqlara gedib çıxır. Onların daha aydın tətbiq sahələri kimi ekologiyani və xilasetmə xidmətini göstərmək olar. Böyük məşə massivini təsəvvür edək. Təyyarədən səpilmiş bu qurğular tez bir zamanda bir-biri ilə əlaqə yaradır və şəbəkə şəklində qurularaq informasiya toplamağa və ötürməyə hazır olur. Verilən parametrlərdən asılı olaraq sensorlar məşə yanğınlarının yaranmasına, ya da ki, azan turist qrupunun marşrutuna nəzarət edib "yaşıl okeanın" dəqiq monitorinqini özü təşkil olunan naqilsiz şəbəkə üzrə dispetçer mərkəzinə ötürə bilər. Bundan başqa SŞ məhsulun yetişməsinə nəzarət edərək fermerlərə cüccətiləri sulamaq ehtiyacının olduğunu bildirə bilər, eyni zamanda bu qurğular xüsusi icraedici mexanizmlər olan aktuatorlarla təchiz olunsa, onlar suvarma qurğularını açıb-bağlaya, yəni idarə edə bilərlər. Məntiq qurğuları quraşdırıb yerindəcə bir sıra emal aparmaqla, dispetçer mərkəzinə yalnız faydalı informasiya ötürür, beləliklə də trafiki az yükleyərək, sürətin artmasına və ötürmə vaxtının azalmasına şərait yaratmış olarıq. Belə halda həmin şəbəkələr məntiq quraşdırılmış sensor şəbəkələri – Smart Sensor Networks adlandırılır.

SŞ istehsalat və ictimai yerlərdə iqlimin vəziyyətinə nəzarət edib, hətta onu idarə edə də bilərlər. Onlar yollarda da az faydalı olmayıacaqlar, belə ki, bir-biri ilə əlaqəyə girib maşınların axınıni tənzimləyərək tixac problemini həll edə bilərlər. Bu halda yol hərəkəti qaydalarının pozulmasına nəzarət problemi özü-özünə həll olunur.

SŞ-nin elektrik təchizatının idarə edilməsi üçün istifadəsi çox böyük elektrik enerjisine qənaət etməyə imkan verir [8]. Belə idarəedici şəbəkəni mənzilinizdə təsəvvür edin. Sizin

yeriniz təyin etməklə vericilər bütün otaqlarda arxanızca işığı söndürə və ya daxil olduqda qoşa bilərlər. Əgər belə şəbəkələr kükə və yolların işıqlanmasına nəzarət üçün istifadə edilsə, elektrik enerjisinin çatışmamazlığı problemi özü-özünə yox ola bilər.


SŞ-nin tətbiq sahələrindən biri də kənd təsərrüfatıdır. Sensorlar vasitəsilə yiğilan informasiya maksimal məhsuldarlığın təmin olunması üçün istifadə oluna bilər.

Bu şəbəkələrin tətbiq ediləcəyi sahələrdən biri də ekologiya və hidrometeorologiyadır. Ekologiyada tətbiq edilən SŞ ətraf mühitin çirkənməsinin qarşısını vaxtında almış olardı. Hidrometeorologiyada tətbiq olunan sensorlar havanın vəziyyəti barədə informasiyanın mərkəzə operativ ötürülməsinə xidmət edərdi.

Eyni zamanda seismologiyada tətbiq olunan şəbəkələr zəlzələlərin qeydiyyatı haqqında operativ informasiya verərdi. Bioinformatikada tətbiq olunan sensorlar müxtəlif dendrarilərin idarə edilməsini həyata keçirərdi. Çaylar üzərindəki su anbarlarında qurulmuş sensorlar suyun parametrlərinə nəzarəti həyata keçirərdi. Eləcə də bu şəbəkələri GİS, televiziya, aviasiya və digər sahələrdə də tətbiq etmək olar.

SŞ-nin imkanlarını Internet texnologiyaları ilə birləşdirsek, onda real dünya hadisələri haqqında dəqiq təsvərvür təmin edən alət əldə etmiş olarıq. Məlumdur ki, Internet insanlar arasında kommunikasiya funksiyalarını, digər tərəfdən onların informasiya tələbatını ödəmək məqsədilə yaradılmışdı. Düzdür, son zamanlar Internet üzərində başqa tətbiq sahələri də meydana çıxmışdır. Məsələn, E-banking, distant təhsil, e-kommersiya və s. Hansı tətbiq sahəsinin meydana çıxmışından asılı olmayaraq Internet insanlarla temasda olur. Başqa sözlə, insanlar Internetə qoşulmuş kompüterlərin klaviaturası və digər multimedia informasiyasının daxil və xaric edilməsi vasitələri ilə informasiya mübadiləsini aparırlar. SŞ-də isə mikrokompüterlər insanlar arasında yox, təbii-fiziki proseslərin parametrlərinin ölçüləmisi və çevrilmesindən alınmış məlumatların mübadiləsi və ya müxtəlif məqsədlərlə yaradılan mərkəzi bloka ötürülməsini yerinə yetirir.

Əgər SŞ Internet üzərində reallaşarsa insanlar təkcə öz aralarında yox, eyni zamanda təbiətlə də temas yaratmış olarlar. Bu o deməkdir ki, insan artıq Yer kürəsində geniş coğrafi məkanda bütün təbii prosesləri nəzarətə götürmək, monitorinqini aparmaq və ən başlıcası idarə etmək imkanı qazanır. Bununla da SŞ Internetin inkişafının keyfiyyətcə yeni mərhələsinə keçməsinə təkan verəcəkdir. Belə ki, Internetə qoşulmuş SŞ-nin hər bir sensoru IP ünvanı almaqla qlobal SŞ-nin qurulmasına şərait yaradacaqdır (şək.1).



Şəkil 1. Qlobal sensor şəbəkəsinin struktur sxemi

Dünyada gedən proseslərə uyğun ölkəmizdə də İnfomasiya Cəmiyyətinin qurulması və İKT-nin inkişafı sahəsində intensiv işlər aparılır. "İnfomasiya Cəmiyyətinin" problemlərinə həsr olunmuş 2003-cü il Cenevrə, 2005-ci il Tunis sammitlərində ölkəmizin fəal iştirakı buna bariz misaldır.

Sensor şəbəkələrinin tətbiqi ölkənin infomasiya infrastrukturunun inkişafında çox vacib rol oynaya bilər, çünki indiki dövrdə bu, infomasiya axınlarının bütün ərazi üzrə paylanması nənə qənaətli və sadə üsuludur.

Sonda qeyd edək ki, hesablama texnikası və rabitə vasitələrinin inkişafı ilə yeni era – naqilsiz şəbəkələr və paylanmış hesablamalar erası başlanılmışdır. SŞ-nin istifadə imkanı bəşəriyyətin praktiki olaraq bütün fəaliyyət dairəsinə yayılmışdır. Onlar kompüterin universal hissəyyat orqanları kimi meydana çıxaraq real dünyada baş verənlər haqqında infomasiya almaq və onlara reaksiya vermək imkanlarına malik olacaqdır. Bununla da kompüterlərin fəaliyyət sahəsi bir neçə dərəcə genişlənəcək və bütün dünyada fiziki obyektlər onlar tərəfindən tanınacaqdır. SŞ-nin Internet əsasında həyata keçirilməsi təbii proseslərin nəzarəti, monitoringi və idarə olunması üçün geniş imkanlar açır.

Ədəbiyyat

1. Зубинский А. Распыленная разумность // Компьютерное Обозрение, №8, 2003, с. 73-74.
2. Бараш Л. Ячеистые сети – следующий шаг в развитии беспроводных технологий // Компьютерное Обозрение, №3, 2004, с. 50-52.
3. Бараш Л. Многообразие стандартов беспроводных технологий // Компьютерное Обозрение, №10, 2003, с. 61-62.
4. Пахомов С. Беспроводные сенсорные сети: миф или реальность? // Компьютер Пресс, №10, 2002, с. 47-49.
5. Стандарты и технологии (беспроводные системы) // Электронные компоненты. №5, 2003, с. 79-83.
6. www.intel.com/research
7. Carmen C.Y. Poon, Yuan-Ting Zhang, and Shu-Di Bao. A novel biometrics method to secure wireless body area sensor networks for telemedicine and m-health // IEEE Communications Magazine. April 2006, Vol. 44, No. 4, pp. 73-81.
8. Raghunathan V., Ganeriwal S. and Srivastava M. Emerging techniques for long lived wireless sensor networks // IEEE Communications Magazine. April 2006, Vol. 44, No. 4, pp. 108-114.